



XUDAFƏRİN

“Xudafərin harayından qalan mən!..”



Qəzet 1932-ci ildən çıxır № 9-10 (6801-6802) 30 avqust 2018-ci il Cəbrayıl RİH-nin orqanı

23 AVQUST Cəbrayılın işğalından 25 il keçdi

Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalgalanır. Bu döyüşlər göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işgalla barışmaya-çaq, ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.

İlham ƏLİYEV



Anım tədbiri keçirilmişdir

Vətən müharibəsində Sovet İttifaqı Qəhrəmanı kimi yüksək adəlayiq görülen 19 yaşlı Cəmil Əhmədovun adı təkcə Cəbrayılda deyil, onun hədudlarından çox-çox kənarlarda məşhurdur. Həl-hazırda Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, Milli Bankın Sədri Elman Rüstəmov, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Sədri Qorxmaz Hüseynov da, Cəbrayıl rayonunun yetirməsidir. Ərazisi 1050 kv.km olan Cəbrayılın işğali nəticəsində rayona 14 milyon dollardan çox ziyan dəyib. Cəbrayıl rayonunda 90 kənd vardır və hazırda onlardan yalnız



biri - Cocuq Mərcanlı Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır.

Cəbrayıl rayonu 25 il əvvəl - 23 avqust 1993-cü ilde Ermenistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. Hazırda cəbrayilli məcburi köçkünlər respublikamızın 58 rayonunda 2000-dək yaşayış məntəqəsində məskunlaşdır. İşğaldan əvvəl Cəbrayılın kənd təserrüfatı əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq sahələrində ibarət olub. Rayonun ərazisində Bakı-Naxçıvan dəmir yolu (52 km), Şir-

van-Zəngilan avtomobil yolu (60 km) keçirdi.

Cəbrayıl rayonu tarixi-memarlıq və dini abidələrlə zəngindir. Tarixi abidələrə misal kimi məşhur Xudafərin körpülərini (XII əsr), Sultan Məcid hamamını, Diri Dağındakı Qız qalasını, dini abidələrə isə bölgə əhalisinin and yeri olan Hacı Qaraman ziyarətgahını misal göstərmək olar. Rayon ərazisində qədim arxeoloji abidələr de mövcuddur.

Torpağımızın ərazi bütövlüyü uğrunda erməni təcavüzkarına qarşı aparılan məhərabədə 350-dən çox cəbrayilli şəhid olub, 91

nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub. Şəhidlik zirvəsinə ucalan 6 rayon sakini isə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüllər.

Hazırda Cəbrayıl rayonunun yalnız bir kəndi - Cocuq Mərcanlı Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Bu kənd 1993-cü ilin oktyabrında ermənilər tərəfindən işğal olunmuşdu. Lakin Azərbaycanın igid, vətənpərvər oğulları bu doğma yurdunu işğal altında çox qalmağa qoymadılar.

1994-cü il yanvarın 5-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi və yaxın hərb tariximizə azadlıq döyüşü kimi yazılın uğurlu Horadiz əməliyyatı zamanı bir gecədə 22 kəndimizle birgə Cəbrayılın Cocuq Mərcanlı kəndi de işğaldan azad edildi, ermənilər bu kənddən də qovuldular.

İyirmi iki il sonra - 2016-ci ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verməklə tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu eks hücum əməliyyatı nəticəsində hektarlarla torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu.

Bu, Cocuq Mərcanlı sakinlərinin təhlükəsizliyini də gücləndirdi. Dövlətimizin başçısının Lələtəpə yüksəkliyinə gəlməsi, torpaqlarımızın müdafiəsində dayanan əsgərlərimizlə görüşməsi onlarda da böyük ruh yüksəkliyi yaratdı. Bunuyla da Qarabağ Büyük Qayıdışın əsası qoyuldu.

23 avqust 2018-ci il tarixdə Cəbrayıl rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilmişdir.

Tədbirdə rayon icra Həkimiyətinin başçısı Kamal Həsənov, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə 4 sayılı qəsəbədəki "Şəhidlər" abidə kompleksi önungə toplaşaraq torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərin abidələri önungə gül dəstələri düzmiş, ruhları ehtiramlı yad etmişlər.

Daha sonra Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri Beyləqan rayonu ərazisindəki "Cərcis Peyğəmbər" ziyarətgahında və "Bəhər" qəbiristanlığında dəfn olunmuş Cəbrayıl rayonundan olan şəhidlərin məzarını ziyarət etdilər.

Anım tədbiri rayon ahsaqqalarının, şəhid ailələrinin, Qarabağ məhərabəsi veteranlarının və rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə Cocuq Mərcanlı kəndində davam etdirilmişdir. Lələtəpə döyüşləri uğrunda canlarından keçmiş "Aprel şəhidlərinə xatirə" abidə-kompleksini ziyarət etdikdən sonra Cocuq Mərcanlı kənd məscidinə gələn qonaqlar torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhuna dualar oxumuş, kənd klubunda ehsan süfrəsi təşkil edilmişdir.

**HİDAYƏT SƏFƏRLİ
Biləsuvar-Beyləqan-
Cocuq Mərcanlı**

**Ulu Yaradan müqəddəs “Qurani-Kərim”i səmavi məkandan
yer üzünə göndərmişdir ki, yer üzünün əşrəfi kimi xəlq elədiyi
biz insanlar ona iman gətirməklə pak əməllərimiz sayəsində sə-
mavi aləmə qovuşa bilək, başqa sözlə, bu müqəddəs səmavi ki-
tab öz sirlə hikməti ilə yer üzünün insanlarını mənəvi təkmilləş-
mə yoluna - səmavi yüksəlişə səsləyir.**

Bu sebebən də rəsmən on üç
əşrlik bir zaman müddətində islam
dini adı altında bəşəriyyətə çatdı-
rılmış bu hikmet xəzinesinə vəqif
olmaq yolunda dünyanın elm və
din xadimləri misilsiz xidmətlər
göstermişlər. Təfsirlər, şərhələr, ri-
salələr və s. yazılmış, ayrı-ayrı te-
riqətlər, dini cərəyanlar yaranmış-
dır. Sözün mühəlliğ forması olan
poetik əsərlər meydana gəlmişdir.
Əlbətə ki, fikir nəhəngləri olan da-
hi mütfəkkirlərin "Qurani-Kərim"ə
müxtəlif prizmadan, ayrı-ayrı üslub-
lar ve ölçülərlə yanaşmaları bu
müddət ərzində özünün müsbət
nəticələrini vermişdir. Bəs "Qurani-
Kərim" in bu dərəcədə güclü fikir
cazibəsi olmasının sırrı nədədir?
Hər şeydən önce, insana insanın
dünyanın eşrəfi olmasını dərk et-
dirmək siqleti ilə bağlıdır. Bu
müqəddəs kitab insanlara insanlı-
lığı təlqin edir, insanlara insanı si-
masını tanımاسını aşılıy়া; başqa
sözlə, insana biolojilikdən xilas
olub mənəvi sima qazanmasını
anladır. Əks təqdirdə, insan biolo-
ji ölçülərlə həyatda yaşayıb fəa-
liyyət göstərə, onda nəinkin
dünyanın eşrəfi olmaq simasını iti-
rər, hətta ver üzündəki canlıların

dünyanın eşrefi olmaq simasını itirer, hettâ yer üzündeki canlılıkların en iyircisi olmaq derecəsinə yetişir. Bax yer üzünə sonuncu bəxş olunmuş səmavi və dünyavi-bəşəri din sadəcə müsəlmanlıq məfhu- mu kesb etmir, islam dini adı ilə bəşəriyyətə munisliyi-humanizmi getirir. Deməli, islam dininin-müsəlmanlığın əsl mahiyyəti bəşəriyyəti insanlılaşdırıcılardan ibarətdir, insanları ruhani-mənəvi dünyanın daşıyıcısı etməkdən barətdir. Bir sözlə, islam dini tekçə sözün hərfi anlamında düşünülən islam dininə, islam dünyasına xidmət etmir, həmçinin də islam dini bütünlükdə irqindən, dinindən, dilindən asılı olmayaraq bütün insanlığa xidmət edir. Elə buna görədir ki, ən azı islamın “elifba”sından xəbərdar olan dünyanın müxtəlif xalqlarının təfəkkür sahibləri ya islam dininə tapılmış, ya da ki, bu dinin çözülməsində - mahiyyətinin açılmasına mühüm xidmətlər göstərmişlər. Lakin bu “xidmətlər” də özünü bəzən birmənalı tərəfdən göstərməmişdir. Bəsniyə?

Dünyanın ziddiyetçileri üzerinde kurulduğu, inkişaf etdiyi məlum məsələdir. Bu, təbii aləmdə olduğum kimi, sosioloji durumda da belədir. İslamin mahiyyətini dərk edib ona aşına-dost olanlar olduğu kimi, İslamin mahiyyətindən xəbərsiz olanlar da vardır, yaxud da İslamin dəyərini dərk etmək istəməyən bədxahlar da vardır. Belelərinə İslami təbirəcə şeytani xisletilər, iblisler da demək olar.

ilər, iblislər də demək olar.
N.J. Konradın "Zapad i Vostok" ("Qərb və Şərq") əsərinə, V.K. Ca-loyanın isə "Vostok i Zapad" ("Şərq və Qərb") əsərinə münasibet bildirən Nəriman Qocatürk "Qəzəblənmiş Tanrıının səhra qurdları" ("Mütərcim", 1998) kitabında yazar:

"Avropanın elmi esaslarını əldə bayraq tutan N.i. Konrad ellinizm fəlsəfəsinin Şərq mədəniyyətinin öz təsir dairəsinə almasını sübut etməyə cəhd göstərirdi. Müsəlman xalqlarına qarşı düşməncilik hissələrini gizlədə bilməyən V.K.Çaloyan isə belə hesab edirdi ki, ərəb sivilizasiyasının özülündə

(baza materialı) ellinizm mədəniyyəti durur. Müəllif yazar: "Made-
doniyalı İsləmətər ellinizm mədəniyyətini Şərqi bütün ölkələrinə -
düz Hindistana kimi yaymış və ellinizm uzun müddət Asiya xalqları-
nı öz təsiri altında saxlamışdır".

Sual qarşıya çıxır: bəs necə olur ki, İsləm döyüçüleri “mədəniyyət yayıcıları” kimi təqdim edən Avropa böyük türk sərkərdəsi Atilla haqqında “Allahın qəzəbəsi”, “Qərb mədəniyyətini konqoyan” ifadələrini işlədir? V.K.Çəloyan L.İ. Meçnikova istinad edərək eşməkli türklerinin Mərkəzi

rök osmanlı türklərinin Mərkəzi

rin əvvəllərində Şuşa qəzasında
gördüyü bu cür mənzəreni qələmə
almış Azərbaycan, elecə də Orta
Asiya respublikaları teatr sənəti-
nin inkişafında mühüm xidmetləri
olmuş görkəmli teatr xadimi-rejis-
sor, dramaturq, teatr təşkilatçısı,
aktyor Cəlil bəy Bağıdadbəyovun

"Növhəxanlar sinə və zəncir vuranlar üçün xüsusi və ağır növhələr oxuyub, sinə vurmaq qayda-sının taktikasını yoluna qoymuş dular. Məsələn: "Zeyneb gəzərdi hər yanı, meydani-Kərbələni, gör-dü düşübdi bir sər-soltani, Kərbə-ləni"- cümlələrində zəncir vuranları zəncirlərini dörd dəfə aşağı endi-rib, dörd dəfə de bir takt ilə aşağı dan-yuxarı qaldıraraq, kürəklərinə vururdular. Sinə vuranlar da beledi. Azərbaycan şairlerinin bir çox

qılınc ile verdiği halda zikr deyib
yol yerimeleri, çilpaq dəvələr
üstündeki əsirlərin görkəmi bunla-
rı və qeyrilərini görən ve tragediya
harmoniyası ile alovlanmış ağköy-
nəklər bir səs ilə dəhşət çıxararaq
və qılıncları oynadaraq: "Kərbəla-
da olmadıq, Şümür, səni öldürək
parə-parə eyleyək övladi-Heydər
qanlısı: gu Hüseynimə, gu
Hüseynimə və Hüseynimə"; yena-
də: "Xeyməgaha od düşəndə o
düşəydi alemə; yandırayıdı, ya Əli
övladi-Heydər qanlısı" qafiyədə
bir neçə sətir oxuduqdan sonra tə-
zə qafiyə başlanırdı: "Ol dəmdə
Fatimə gələcək qiymətə; əldə sə-
ri-Hüseyn, guya Hüseyn ölüb; ma-
təm sədasi var, ey vay və dəştisi-
Kərbəla; gu Hüseynimə, gu
Hüseynimə və Hüseynimə". Baş-
yarmaq işində bəzi cavanlar kə-
nardan ona baxan nişanlısı

İslam insanlığa xidmət edir

Uzun illərdir ki, ölkəmizdə məhərrəmlik ayında baş yarmaq, zopa, dəyənək və s. zoruna bədəndən-sinədən, kürəkdən qan çıxarmaq halları donorluq-könüllü qan vermə aksiyası ilə əvəz olunub. Bu, çox təqdiredici haldır, həm də bir xeyirxahlıq missiyasıdır

Asiya gəlisiñi ele təsvir edir ki, həmin xüsusiyyətləri yalnız mədəniyyət anlayışından uzaq olan vəhşi tayfalara şamil etmək olar, ikinci terəfdən, müəllif islamə qarşı hücuma keçir və onun təşəkkülünü Şərqiñ inkişafında tənəzzül dövrü hesab edir.

Göründüyü kimi, bu cür şeytanı xislettiler nəinki görünəni, olannı qəbul etmək istəmir, həle ağa qarara deməkdən, doğruya böhtan atmaqdan da çəkinmirlər. İslamlığın əsas meyarı isə insanlığa xidmət deməkdir. Məsələn, müsəlman təriqətləri içerisinde, xüsusilə seçilən sufizm fəlsəfəsində xüsusi sevgi nəzəriyyəsinin işləndiyindən danişan N.Qocatürk Əl-Qəzalının fikirlerini şərh edərək deyr ki, Tanrıını sevmək Tanrıını dərk etməkdir. Sufizmə görə sevgi ikinci hissədən ibarətdir: əvvəli məhəbbətdir, sonu eşqdır. Sufi deyr: "Məhəbbət mənim ayaqlarımı nə qədər torpağa bağlayırsa; eşq ruhumu bir o qədər göylərə çəkir". Məhəbbət eşqin toxumudur. Toxumsuz bitki cürcərmədiyi kimi, məhəbbətsiz eşqi də oyatmaq mümkün deyil" (s. 149).

Bəli, islam dini insanlara vahid Tanrıni sevməyi, Tanrıya tapınmağı, insanlara qarşı məhəbbət hissleri bəsləməyi təlqin edir. Sevgi, Məhəbbət olan qəlblerdə isə incikliyə - ədavətə, pisliyə yer olmur.

Onu da göstermek lazımdır ki, İslam dininin daşıyıcıları olan bize müselmanların içerisinde də bəzən həddən artıq ifrata varmaq, fanatizmə qapılmاق halları olur; bu, müəyyən ictimai fəsadlarla müşayiət olunur. Əslində, islam dini özü də ifrat fanatizmə tərəfdar deyil və belə hallar cəmiyyətdə də, dində də müəyyən təfriqələr yaradır. Mə-

sələn, el arasında "İmam Hüseyn" müsibəti kimi tanınan 72 şühədə ilə bağlı Kərbəla faciəsi hər il məhərrəmlik təziyəsi adı altında böyük ələm ilə keçirilir. Lakin təessüflər olsun ki, əsrlerdir ki, bu hadisəni anma mərasimi müsəlmanlar arasında özünə əl atma, sağlamlığa zərər yetirmə, hətta özünə qəsd hallarına qədər müsibətlidə şəkildə keçirdiblər. 20-ci əs-

növhələri vardısa da, eksəriyyət ilə təbrizli şair Racinin şerləri oxunurdu. Vurğu taktikaları zəncir və sinə vuranlar üçün elə bir üsul ilə düzəlmüşdi ki, böyük dəstələr zəncir vuran zaman biri digərin-dən bir saniyə irəli, ya geri düşmürdü. Xüsusi evlərdə qadınlar və kişilər üçün də məhərrəmlilik saxlanılıb, qadınlar üçün də növhəni kişilər pərdə dalından oxuyurdular. Bu hal ilə 9 gün 9 gecə davam edib növhə və mərsiyələrin təessüratı ilə dolmuş beyninlər Məhərrəmin 10-cu günü-aşura günü böyük məhəllələrdə iki dəstə olub, hər dəstədə 100 nəfərdən artıq olurdu. Bunlara "ağköynək" deyirdilər. Ağköynəklər saat 10-da dəstə tutaraq, dəstəbaşı bir qoçu, yainki dövlət sahibi şəxs olurdu. Dəstələr evvəlcə "şaxsey-vaxsey" ("Şah Hüseyn, vay Hüseyn" sözündəndir) səsi ilə bir saatda kimi gərdiş edərək, yehəri-yalı, bir çox yerləri qana batmış ağ Zülçinah atını gördükdə (bir belə at bəzəyib gətirirdilər) o dəqiqə arxada durmuş öz adamlarından qılınlıclar alaraq, zikr deməye başlayır, şəhə ilə sax naşrafı uzaqlıqda cəfləri və

gördükde özünü göstermek üçün az qalırdı ki, özünü öldürsün. Bir çoxları da ürəyi gedib yerə yixildi. Bu mərasim qurtardıqdan sonra mollalar padişahi-saray və vi layet böyüklərinə dua edirdi. Axırda məclis mərsiyəxanın oxuması ilə tamam olurdu. Başlarını yaranlar o günü məccani (pulsuz) hamamlarda çımib, axşam yenə də məscidə toplanırlılar". (Cəlil bəy Bağdadbəyov, "Xatirələr və etnoqrafik qeydlər" ("Qapp-poliqraf", 2002, səh.81-82).

Göründüyü kimi, təxminən 100 il bundan əvvəlki məhərrəmlik mərasiminin təsviri bu gün də demək olar, eyni ovqatda xalq arasında qalmaqdə-yaşamaqdadır. Hətta budin mərasimin daha şiddətli olması üçün mərsivəxanların xüsusi

təkyelər idi. Bunlar oxuyarkən örtülü pərdələri qaldırıb mərsiyəxanlara baxan qadınlardan bir-iki-sini gözaltı edib, o qadınların eşqilə "məhərət göstərib", özlərinə məxsus yollar ile nişan etdiyi qadınlara qaş-göz ataraq məqsədlərini anladırdılar. Bu kimi lotu mərsiyəxanlar bəzi vaxtlar istədiyi qadınlara nail olurdular. Mərsiyəxanların bəziləri istədiyi dəqiqədə məclisi ağladıq qurtarırdı. Digerləri ise bir qədər hazırlıq söhbatının dən sonra məclisi zor ilə ağladı.

Azərbaycana nə qədər mərsiyyəxan gəlmiş isə, əsasən azərbaycanlı olan Hacı Molla Abdulla kimisi olmamışdı. Hacı Molla Abdulla gənc vaxtında Təbrizdə mərsiyyəxanlıq öyrənib gəlmiş idi. Bunu məclis ağlatmağı çox maraqlı idi. Belə ki, mərsiyyə oxumamışdan

əvvəl daimi surətdə olaraq gülməli bir söhbət ilə məclis əhlini sıddətli güldürdükdən sonra bir dəqiqə keçməmiş ziddiyətli dönüş edərək elə sıddət ilə məclis əhlini ağladırdı ki, ağlamaq, işqırıtlı, fəryad, naəsəsleri çox uzağa gedirdi. Molla Abdulla eger istəsəydi məclis əhlini eksəriyyət ilə qəşş halına getirərdi. Onun səsi ən gözəl səslerdən olub, müğamatı yaxşı bilib, mərsiyeləri də müğamat ilə oxuyurdu.

Mərsiyyəxanlar əksəriyyət ilə İrəvan gəlib, azərbaycanlılardan mərsiyyəxan çox az idi. Bunlardan hansı yaxşı ağlada bilsəydi, qiyameti də artıq idi" (səh.82-83).

Məli də artıq ləl (şəh.82-83).
100-150 il əvvəl Qarabağda,
Şuşada keçirilən məhərrəmlik tə-
ziyəsinin bu sayaq bize çatdırıl-
ması bir daha dində qatı fanatiz-
mə, eyforiyaya qapılmanın göstərir
və həm də bundan müəyyən nə-
ticələr çıxarmağı aşılayır. Dində
də insanın özüne əl qatması,
özünə işgəncə verməsi kimi hallar
volverilməz hal olaraq nisənlər

Biz artıq sivil cəmiyyətin adamlarıyıq və keçmiş dini adət və ayinlərə bir qədər açıq gözlə baxmalıyıq. Uzun illərdir ki, ölkəmizdə məhərrəmlik ayında baş yarmaq, zopa, dəyənək və s. zo-runa bədəndən-sinədən, kürəkdən qan çıxarmaq halları donorluq-kö-nüllü qan vermə aksiyası ilə əvəz olunub, bu, çox təqdiredici haldır, həm də bir xeyirxahlıq missiyasıdır. İslam dini də bəşəriyyəti xeyir-xah əməllərə-insanlığa, insani də-yərərin üstün tutulmasına səslə-yir. Onsuz da nə qədər yüksək si-vilizasiyanın təmsil olunduğu bir dünyadan sakınları olsaq da, para-doksal görünse də, dünyada əda-lətsiz yere nahaq qanların axıdıl-ması da bir həqiqətdir. Gəlin islam dünyasının matəm ayı olan mə-hərrəmlikdə axıdacağımız-tökəcə-yimiz qanımızı xeyirxah niyyətə yönəldək, qan azlığından əziyyət çekən, odlu-alovlu müharibələrdə yaralanaraq qan itirən insanlara humanitar yardım məqsədile qan köçürmə missiyasını yerinə yeti-rek. İslam dininin böyüklüyü kimi biz müsəlmanlar da insanlığa xid-mət göstərek, islam dininin və müsəlmanlığın böyüklüğünün tə-cassümü olaraq!

Albalıyev Şakir,
fəlsəfə doktoru, dosent



COCUQ MƏRCANLI DAN XƏBƏRLƏR

**Cocuq Mərcanlıda
"Azərbaycan Rusyanın
Qafqazda yeganə müttəfiqidir"
adlı konfrans keçirildi**



01 iyul 2018-ci il tarixdə Beynəlxalq Avrasiya Hərəkatının, Qarabağın Azərbaycan icmasının, Azərbaycanın rus icmasının və Rusyanın Ekspertlər klubunun təşkilatçılığı ilə Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində "Azərbaycan Rusyanın Qafqazda yeganə müttəfiqi" adlı konfrans keçirilmişdir.

Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatları - Azərbaycan-Rusya Parlamentlərəsi işçi qrupunun rəhbəri Əli Hüseynli, Azərbaycanda rus icmasının sədrı Mixail Zabelin, Fazıl Mustafa, Elman Məmmədov, Rusiya tərəfdən Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Saveliyev, Dövlət Duması spikerinin köməkçisi Vladislav Kalxidov, Dövlət Dumasının "Vahid Rusiya" partiyasından olan deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının idarı Aleksandr Duqin, eləcə də ictimai xadim Maksim Şevçenko və başqları iştirak etmişdir.

Tədbir iştirakçıları Azərbaycan və Rusiya əməkdaşlığının inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparmış, çıxış edənlər Rusyanın bölgədə sülhün bərqrərə olmasına maraqlı olduğunu, işgal altındaki rayonların Azərbaycana qaytarılması vacibdirliyini bildirmişlər. Qeyd edilmişdir ki, Azərbaycan-Rusya əlaqələri strateji tərəfdəşliq, ölkələr arası qardaşlıq xətti üzrə inkişaf edir və bu tədbirlər de onun nümunəsidir.

Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyanət edən tədbir iştirakçıları abidə öününe gül dəstələri düzdülər və xatirələrini ehtiramla yad etdilər.

Sonra Cocuq Mərcanlıya gələn qonaqlar dövlət başçısının tapşırıqlarına uyğun olaraq kənddə qısa müddətdə görəlmüş geniş quruculuq işləri ilə tanış oldular. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köckünlərin İsləri üzrə Dövlət Komitəsinin Cəbrayıl Rayon icra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbir Cocuq Mərcanlı kənd klubunda davam etdirildi. Tədbirdə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövülüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi yad olundu.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov qonaqları

Iordaniya Şahzadəsinin ANAMA-nın, Qaçqınların və Məcburi Köckünlərin İsləri üzrə Dövlət Komitəsinin, Füzuli və Cəbrayıl Rayon icra hakimiyyətlərinin rəhbərləri müşayiət edib. Qonağa ermənilərin işğal olmuş ərazilərdə törətdikləri vəhşiliklər, kəndin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına müvafiq olaraq həmin ərazizdə aparılan minadan təmizləmə və tikinti İsləri barədə məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunun digər yaşayış məntəqələri kimi, Cocuq Mərcanlı kəndi de 1993-cü ildə Ermenistan silahlı qüvvələri tərefindən işğal edilərək yandırılıb, dağıdırılıb. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadız əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-ci ilin Aprel döyüslərinə qədər Ləletəpə strateji yüksəkliyi Ermənistən orduşun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkin olub. Lakin, Azərbaycan

Cocuq Mərcanlıda Qurban bayramı qeyd olundu

salamlayaraq, ölkə başçısı cənab İlham Əliyevin tapşırıqına uyğun olaraq kənddə aparılmış abadiq-quruculuq işləri haqqında məlumat verdi.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köckünlərin İsləri üzrə Dövlət Komitəsinin sədr Rövşən Rzayev qeyd etdi ki, məcburi köckünlərin problemlərinin həlli, məşğulluluğun təmin edilməsi ilə bağlı məqsədönlü tədbirlər uğurla icra edilir. Bu kateqoriyadan olan vətəndaşlarımızın sosial prob-



lemərinin həlli prioritət məsələ kimi her zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir. Cocuq Mərcanlının bərpası isə bu baxımdan xüsusi önem kəsb edir.

Daha sonra çıxış edən Şe-

hid polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Rauf Orucovun həyat yoldaşı Sevinc Qurban, Qarabağ Müharibəsi Ətiləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Cəbrayıl rayon şöbəsinin sədri Səbahi Hüseynov, şəhid Ruhin Qəhrəmanovun atası Əşref Qəhrəmanov, Cocuq Mərcanlı sakini Oqtay Həziyev və başqaları dövlətimizin başçısının torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığı siyaseti dəsteklədiklərini bildirib, müharibənin nəticələrində əziyyət çəkən insanlara, o cümlədən məcburi köckünlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.

Tədbirdən sonra kənd məscidində bayram süfəsi açılıb, şəhidlərin ruhuna dualar oxunub. Kənd sakınlarına qurban payı, məktəblilərə hədiyyələr verilib.

Iordaniya Haşimilər Krallığının Şahzadəsi Miradbin Raad əl-Hüseyn iyulun 19-da Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olub



Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.

Səfər iştirakçılarına məlumat verilib ki, işğalçı Ermənistən orduşu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlı kəndində 150 fərdi yaşayış evi və müvafiq infrastruktur yaradılıb. İlkən mə-

hələdə tikilmiş 50 fərdi yaşayış evinde əhalinin məskunlaşdırılması başa çatıb, ikinci mərhələdə tikilmiş 100 eve isə köyürme prosesi davam edir.

Qonaqlar sonra kənddeki orta məktəb və Şuşa məscidinin bənzəri olan məscidlə tanış olublar. Diqqətə çatdırılıb ki, işğalçı Ermənistən orduşu zəbt etdiyi ərazilərdə etnik təmizləmə apararaq azərbaycanlıları dədə-baba torpaqlarından çıxarıb, yaşayış məntəqələri, tarixi və dini

iyulun 27-də İqtisadiyyat naziri Şahin Mustafayev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Füzuli, Cəbrayıl və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib

Cənab nazirin qəbuluna gələnlər güzəştli kreditlərin veriləsi, heyvandarlıq, Cocuq Mərcanlı qəsəbəsinə suvarma suyunun çəkilməsi, Füzuli rayonunun Zobucuq-3 qəsəbəsində xalçaçılıq emalatxanasının, özünüməşğulluq programı çərçivəsində ailə təsərrüfatının yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyəti struktur bölmələrinin rəhbərərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətə dincənlib, əksər məsələlər yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.

İqtisadiyyat nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara ətraflı izahat verilib, bu müraciətlər aidiyəti strukturlara qatdırılması üçün qeydiyyata alınıb.

Eyni zamanda, qəbulə gələn sahibkarların təklifləri müzakirə edilib, heyvandarlıq, quşçuluq, bitkiçilik və s. sahələr üzrə investisiya layihələrinin güzəştli krediter hesabına maliyyələndiriləsi bəredə müvafiq göstərişlər verilib.

İqtisadiyyat naziri tərəfindən Füzuli, Cəbrayıl və Beyləqan rayonlarından olan vətəndaşlarla yanaşı, digər şəhər və rayonlardan olan və qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da qəbul edilib, onların müraciətlərinə diqqətə yanaşılıb, müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb.

Qəbulə gələn vətəndaşlar bölgələrdə, xüsusi cəbhəboyu rayonlarda vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərəkəflə diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlı ediblər.

HİDAYƏT SƏFƏRLİ, baş redaktor müavini

Cocuq Mərcanlıda istixana və arıcılıq təsərrüfatları yaradılıb



və qayğı göstərildiyini vurğulayan İqtisadiyyat naziri birgə layihənin Cocuq Mərcanlıının sosial-iqtisadi inkişafında və sakınların meşğulluluğun təmin olunmasına əhəmiyyətini qeyd edib. Bildirilib ki, burada mehsullar "Cocuq Mərcanlı" brendi altında istehsal olunacaq. İqtisadiyyat naziri asosiasiya rəhbərlerini və sahibkarları Cocuq Mərcanlıda layihələrin icrasına dəvət edib.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 15 ədəd hər biri 160 m² sahəye malik poli- etilen örtülü tunel tipli istixanalar qurulub. İstixanalar damcı suvarma sistemi ilə təchiz olun-

tələri ilə təmin olunub.

Birgə layihənin birinci mərhələsi çərçivəsində 30-dan çox Cocuq Mərcanlı sakınının məşğulluğu təmin edilib.

Cocuq Mərcanlıda Türkiyə ilə birgə layihələrin həyata keçirilməsi davam etdirilib. Belə ki, burada daha bir layihənin - suvenir istehsalı müəssisəsinin tikintisine başlanılıb. Müəssisədə istehsal sahəsi, sərgi zalı, yeməkxana və s. fəaliyyət göstərəcək. Müəssisənin bu ilin sonuna istifadəyə verilməsi nəzərdə tutulur.

Bunlarla yanaşı, Cocuq Mərcanlıda Türkiyə ilə dəha bir birgə layihə çərçivəsində ilk mərhələdə 150 başlıq cins heyvandarlıq kompleksinin yaradılması işlərinə başlanılıb. Birgə layihələrdə Türkiyəli mütəxəssislərin təcrübəsindən də istifadə olunacaq.

Cocuq Mərcanlı sakını göstərən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra tədbir iştirakçıları birgə həyata keçirilən layihələr çərçivəsində görülen işlərlə təmin olublar.



Yarım əsrin yarısı Qarabağda, yarısı da qara bağda...



Məmmədov Malik Əhməd oğlu 1968-ci il sentyabrın 1-də Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olub. BMMT-nin Klub Tədbirləri Rejissorluğu fakültəsini bitirib. "Ölməyə qoymayın ümidi", "Bir də baxacaqmi gözüm dağlara", "Sevincim, qə-





mim vətən", "Söz gərək deyilsin öz zamanında" adlı şeirlər, "İtirilmiş ömrür" həkayələr, "Dağtumas şəhidləri" adlı publisistika və şeirlərdən ibarət kitabların müəllifi, həmçinin çoxsaylı almanaxların həmmüəllifidir. Respublika səviyyəli qəzet və jurnallarda çap olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Dirili Qurbani Məclisinin üzvü və təşkilati işlər rəhbəridir. "Qızıl qələm" mükafatçısıdır.

Sentyabrın 1-də 50 yaşı tamam edir-sən, Malik. Beləcə, ömrün-günün 50 ilini yola vere-verə, yelə vere-verə geride qoyursan. 50 il yarım əsrdir. Ona görə bu ərin yarısı olan əlli yaşı yola vere-verə geridə qoydun deyirəm ki, illərin ağızını sanki boş buraxdıq, heç hardan gəldi, hardan keçdi, bilmədik də. Ona görə bu ərin yarısına bərabər olan 50 ili yelə verdik ki, bu yarım ərin tən yarısını, düz 25 ilini doğulduğumuz Cəbrayılsız, Dağtumassız yaşadıqsa, elə bilişəm ki, elə bu dövrü-zamanı boş-boşuna yelə-küləyə verib yaşadıq. Əger vətənsiz yaşamağa yaşamaq demək olarsa. Yel apardı, külək-qasırğa çəkib apardı vətənsiz ömrümüzün 25 ilini-ərimizin bir çərəyini (dördə birini).

Malik, səninlə mənim mənim uşaqlığım, qayğı-sız-qüssəsiz məktəb illərimiz bir dövrədə olub, sən bir sınıf məndən yuxarıda oxuyurdun. Yəni bu, o deməkdir ki, sən məndən bir yaşı qabaqda gedirsən və gələn il qismət olsa, bu yarım əslək vaxtın həyəcan təbili mənim də ömrümün qapısını döyəcəkdir! Yaman həyəcanlanıram, Malik! Elə bil yuxuda idim, məni terpədib ayıldın bu əlli yaşı Gelişil ilə! Niyə belə tez gəlib yetişdi bu vaxt beləcə. Yoxsa əlinə daşımı, dəyənəkmi, çomaqmı götürüb bu illərin üstüne düşdün, bu illəri qovalaya-qovalaya getirib bu həddə çıxardın?! Əlli illik yaşı belə tez haxladın. Yoxsa bu illərin səmənd ürgəsini minib çəvanlıq eşqi ilə o tərəf-bu tərəfə cövlən elədin, gənclik eşqi-enerjisi ilə havalıñ dördnala çapdin bu illəri, bu illəri beləcə tez yorub-yordun, beləcə tez bu əlli ilin axırına çıxdın? Amma yox, bəlkə də dövrümüz elm-texnika, kompüter əsrdir, heç at da qəlet

Malik Əhmədoğlu-50



Xatırlanır

Yadıma düşübdür bu yaz axşamı
Vətənsiz ağlayan el xatırlanır.
Üreyim dağlara doğru telesir,
Dərəye yürüən sel xatırlanır.

Daşların üstündə mamır qalağı
Daş üstə kök atan ağac calağı
Kol dibi qaynayan bür el bulağı
Önündə yaranan göl xatırlanır.

Uzanan çöllerin görünmür sonu,
Təbiət güllerle bəzəyib onu.
Yenə təzələnib əyninin donu,
Yaşılı qərq olan çöl xatırlanır.

Köçəri quşların sevgi neğməsi,
Bize xatırladır ən həssas səsi.
Quşların xoşdur, xoş geri gelməsi
Geridən boyylanın il xatırlanır.

Malikin söz ilə dolub boxçası,
Kövrəldib qəlbini illerin yası.
Odunsuz qalıbdır bir el sobası,
İçində bərkimiş kül xatırlanır.

Sözü yoxdusa

Elə sənətkardan gel söz istəmə,
O sözün içində özün yoxdusa.
Gərəkdir girməye söz meydanına,
O qələm ehlinin sözü yoxdusa.

Hisslerin dil açıb cıalanması
Ortaya çıxarıb xoş bir təması.
Nə gərək belə bir odun yanması,
Yerində qalacaq közü yoxdusa.

Yaradan dil verib deyib-gülməyə,
Sevincsiz bu həyat döner heç nəyə.
Can atmaz o yerde kimsə zirvəyə,
O yerin dərəsi, düzü yoxdusa.

Hissləri yaşıdan, Malik, ürəkdir
İnsanlıq anlamı dünyada tekdir.
O kesin baxışı nəyə gərəkdir,
Gerçeyi görməyə gözü yoxdusa.

min Gulluce kəndində vətənimiz yolunda şəhid verdiyimizi də bura əlavə etsək, söz-söhbət çox uzanacaq, Malik qardaşım!

Bütün bunları nəyə görə sadaladım? Ona görə ki bu əlli ildə-50 yaşıda nələr qazandın, nələr itirdin,-deyib soruşmaq istəyirdim səndən və sənin özündən xəbərsiz də elə sənin əvəzindən özüm azdan-çoxdan cavab yazdım. Həm də demək istədim ki, yəqin deyəcəksən ki, itirdiklərimiz qazandıqlarımızdan çox oldu... Amma mən bu cavabla razılaşaraq da, razılaşmayaraq da məsələyə bir başqa rakursdan yanaşib deyirəm ki, yox, Malik, qaşa, əslində "itirdiklərimiz" də "qazandıqlarımız"dır. Yəni o oğulları biz cismen itirdikse də, mənən təkcə özümüze yox, bütövlükdə vətənimizə onların timsalında şəhid adlı övladlar qazandıq. "Torpaq, uğrunda ölen varsa, vətəndir" deyiminə rəğmən o şəhidlərimiz bizim itirdiyimiz torpaqlarımızın sadəcə coğrafi ərazilər yox, həm də şəhidlərimizin üstündə





can qoyub, qoynunda uyuduqları vətənimiz olduğunu öz canları-qanları bahasına əsil vəten övladı olmaqla nümayiş etdirdilər. Bəlli, igidərimizi vətənə qurban verməklə onları bər tərəfdən də ümumi vətənin, elin övladı olaraq şəhidlər kimi təzədən qazandıq. Elə sənin yazdığını "Dağtumas şəhidləri" adlı kitabın da bu mənəvi qazancımızın bəhrəsi olaraq yarandı.

Malik, bütün bunları 50 illik ömrün şahid olduğu hadisələr fonunda göstərmək istədim. İstədim ki, Malik Əhmədoğlunun həyatı yaştırlarının içindən gəlib keçənləri də xatırladım, görünsün ki, ömrə heç də boşboşuna "yola verilməyib", ömrün 50 ili heç də havayı yerə "yelə verilməyib". Bəlli bu yola verdiyimiz-yelə verdiyimiz illərin hansı əzablardan, ağrı-acılı yaştırlardan keçdiyi ni anlatmaq istədim. Demək istədim ki, heç bir il, zaman əslində boş-boşuna hədəre getməyib, o zamanın içində insan ömrü yaşıyib, dünəninin dərdləri ilə qol-boyun olub, baş-başa verib yaşıyan insan ömrü, şair ömrü... Yusif Dirili və Ülviiyyə İlqar qızının müəlliflikləri ilə çıxan "Malik Əhmədoğlunun yaradıcılıq dünyası" ("Müəllim" nəşriyyatı, 2009) adlı araşdırma yoluyla kitabı da məhz bələ bir ömr yoluñ müəyyən anlarını əks etdirir.

50 il-yarım əsr. Yarım ərin yarısı Qarabağda, yarısı "qara bağ"da (qara düyündə) keçən gənclik illəri kimi xarakterizə edərdim sənin 50 illik ömrünü, Malik! Tanrı Qarabağımızın yolunu açın, "qara bağ"dan-qara tilsimdən, qara düyündən bizi qurtarsın!

Əziz qardaşım Malik Əhmədoğlu! Yazdıqca söz uzanır, kövrəmiş qəlbim ehtizaza gəlir, gözlərim dolub yaşarır. Bağrım çatlamamış, ürəyim çat verməmiş yazımı tamamlayıb. Bir də bir qəzet yazısında çox şeyi əhatə etmək olmur. Qismət olsa, bir dəfə də başqa bir yazıda söhbət açaram. Hələlik deyib sənin 50 illik yubileyini səmimi qəlbdən təbrik edir, uzun ömr, cansağlığı, yaradıcılıq uğurları və doğma kəndimizdə tezliklə qayıdış yaşamağımızı arzulayıram!..

Şakir ALBALIYEV



xalqın, elin şairi, yazarısan. Bir insan kimi sən belə bir missiyani öz üstündə ləyaqətlə daşıdın, hörmətli əziz eloğlum şair Malik Əhməd oğlu Məmmədov!

Cəbrayıldan olan Sovet ittifaqı Qehrəmani Cəmil Əhmədovun qardaşı Xalq yazıçısı Sabir Əhmədli vətənimizin yolunda-Qarabağımız uğrunda yeganə oğlu Mehəmmədi şəhid verdi, İstiqlal şairimiz Xəlil Rza Ulutürk də Milli Qəhrəman rütbəsinə ucalmış olan oğlu Tebriz Xəlilbəylini torpaqlarımız uğrunda şəhid verdi. Sənin atan rəhmətlik Əhməd Xankişioglu da öz sonbesik oğul övladı Söhrabı doğulduğumuz Dağtumas torpağında-Tumas qəbiristanlığında şəhid kimi torpağa tapşırıb məcburi köçkünlər kimi gelmişdi Abşeron torpağına. Yəni başqa sözlə, bu, o deməkdir ki, sən də elimizin obamızın şair övladı kimi dağ cüssəli bir qardaş şəhid verdin eliminin, millətimizin, vətənimizin yolunda. Bax xalqla, elə bu cür bir yerde olmaqla sən də elimizin, xalqımızın içdən gələn-qandan-candan gələn şairi, Malik. Hələ bacın Kəmalənin həyat yoldaşı-dost-doğmaca əmin oğlu olan Məzahir Məhəmmədəoglunu da ölüsü-qaldısi bilinmədən doğma yurda qurban verib gəldiyimizi də, məcburi köçkünlükdən az sonra bəbin Güllünən oğlu, mənim sınıf yoldaşım olan Vüqar Vəli oğlu Cəbrayılovu da Ağda-

Mən Əfsər Hüseynov haqqında düşünərkən yadına köhnə kişilər düşür. O kişilər ki, ləngərləri yerişləri, çəkili sözləri bütöv şəxsiyyətləri ilə bir eli ucaldar, hörmətləndirər, saydırardılar. Həmin kişilər elin fəxri, mahalın ümidi yeri idilər. Əfsər əmi də bax belə kişilərdəndir! Bəs Onun belə nüfuz, ad-sən qazanmanın səbəbi nədir?

İlk növbədə bu, onun doğulub boyası-başa çatdığı ailə tərbiyəsi ilə bağlıdır. Deyilənlər görə, atası Məhərrəm kişi də gəncliyində qoçaq, sözü bütöv, cəsarətli olduğu kimi, ahil yaşında da sayılıb-seçilən hörmətli el ağısaqqallarından biri olub.

Gözel bir deyim var:
*Ot kükü üstə bitər, əslə nə işə
Yovşan bəslemeklə çəmənzər olmaz!*

Bütün bu xüsusiyyətlər Əfsər əminin də bir şəxsiyyət kimi formalaşmasında əvəzsiz təsirini göstərmişdir.

Soltanlı kəndi Cəbrayıllı ən böyük kəndlərindən biri olduğu kimi təsərrüfatı da böyük və çox sahəli idi. Bu böyük təsərrüfatı başçılıq etmek, onun bütün sahələrinin ahəngdar yüksəlişinə nail olmaq rəhbər işcidiən böyük bac-

Ömrün ucalıq zirvəsi



rıq, enerji və səy tələb edirdi.

Əfsər əminin xoşbəxtliyi onda idi ki, bu böyük təsərrüfata uğurla başçılıq etmək onu özündə bədğuman etmədi, eksine, öz sadəliyi, səy və çalışqanlığı ilə camaatın - sadə zəhmət adamlarının böyük sevgi ilə hörmətinə qazandı. Bu işə vəzifədə işləyən hər bir adam üçün mühüm amildir. O, vezifəyə atadan qalma miras kimi baxmadı, eksinə, vezifə onun üçün xalqa, vətənə vicdanlı xidmət vasitəsi idi.

O, kolxoçularla özü arasında heç vaxt Cin səddi saxlamadı. Əksinə, onları səmimiyyətlə dindirər, arzu və istəklərini öyrənmək üçün

Kişinin qiyməti haqq sözündə, gözəlliyi əməlindədir

axıra qədər diqqətlə dinləyərdi.

Əfsər əmini adamlara sevdiren əsas xüsusiyyətlərdən biri də onun çalışqanlığı, zəhmətseverliyi idi. O, əsl torpaq adamı idi. Əfsər əmi heç vaxt torpağa əylənməyi, onun nazını çəkməyi əşklik bilməyi özüne. O, zəhmətə öz könlər sirdəsi kimi baxırdı. Kəndlə əməyinin ağır yükünü çiynində daşıyanlardan, bu yükü asta-asta, ancaq ürəklə ləyaqətlə sona qədər aparanlardan biri idi Əfsər əmi. Onun bitib-tükənməyən zəhməti bir mahniya çevrildi və o, bütün ömrü boyu bu mahniyi ürəklə oxudu. "Torpağın ətri" nəğməsini.

Əfsər əmi bəzən maşında özü ilə gəzdirdiyi beli götürüb, uzunboğaz rezin çekmesini geyib taxi-lın və ya üzüm sahəsinin uçmuş su bərəsinə bağlayır və ya eksinə, hansı sahəye, yaxud cərgəye su lazımdırsa özü açıb, suvarar, işçiləri də ruhlandırdı. Camaat da daha yaxşı işləyər, yaxşı işlədikce

yaxşı da qazanar və firavan ömrü sürərdilər. Əfsər əmi də buna baxar, fərəhələr, həmişə sevinərdi. Sevinərdi ki, çəkdiyi zəhmət hədər getmir, qiymətləndirilir, kolxoçuların evlərində bolluqdur.

Bütün bunlar onu rayonda işgüzər, qabaqcıl bir kolxoz sedri kimi tanırdı. Ancaq onun bu uğurları bəzi adamları qıcıqlandırdı. Əfsər əmi isə çəkinmədən cəsərətə deyərdi öz sözünü. O, öz şəxsi fikri, sözü olan bir şəxsiyyət, bir insan idi. Elə bu ləyaqət və yenilməzliyinə görə də bəzi partiya rəhbərlərinin sevmədiyi bir şəxs idi Əfsər əmi.

Əfsər əmi isə buna çox fikir verməzdı, eybi yoxdur, xalq sevşin təki-deyərdi. Xalq isə öz oğlunu - onun üçün can yandıran, torpağı öldürüb eli, obanı dirildən bu bacarıqlı insanı dəyərləndirir və sevirdi...

Bərəkət halallıq sevir. Halallıq-la torpağa atılan bir dən artıb yüz

olar, yüz isə min. Ona görə də halallığa söykənib Əfsər əmi. Gənciliyində könül verib ülfət bağladığı bu qara torpaq elə duyulu, elə canlı, elə təravətlidir ki... Bu torpaq milyon-milyon insanın taleyini udub, ömrünü öz əlləri ilə eridib. Bu torpaq haqqında oxunan bərəkət, halallıq nəğməsi həm də heç vaxt, heç zaman solmayan əbədi gözəllik, saflıq nəğməsidir...

Əbədi torpaq oğlu olan Əfsər əmi sayılan el ağsaqqalı idi. Həm də coxları güvənərdi ona. Kimi köməyinə, kimi də məsləhətinə ehtiyac duyardı.

Əfsər əminin həyatı qəhrəmanlığı, döyüş havası olan Koroğlu "Cəngi"sinə, "Misri"sinə xatırladırdı insana. Çünkü o, bütün həyatını böyük yalançılarla, naqış adamlarla döyüş-döyüşə, haqq-ədalət uğrunda çarpışaraq yaşıyib.

Əfsər əmi xoşbəxt adımdır. Çünkü o, özünə xatırələrdə yaşayacaq əbədi xalq sevgisi qazanıb. Bu dünyada öz qəlbinin ucalığına qalxmaqdan çətin və şərəflə bir iş yoxdur. Əfsər əmi xoşbəxtir bir də ona gərə ki, o qəlbinin ucalığına qalxan az-az adamlardan bıdır.

**Həsən Saybali oğlu Təhəməzov,
Lökbatan qəsəbəsi**

2018-ci ilin yanvar-iyun aylarında Cəbrayıllı rayonunun sosial-iqtisadi inkişafı haqqında

Ümumi daxili məhsul. 2018-ci ilin yanvar-iyun aylarında Cəbrayıllı rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, tikinti-quraşdırma işləri, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə) məhsul buraxılılılı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7 faiz azalaraq 14179,8 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin her nəfərəne düşən dəyəri 176,5 manat təşkil etmişdir.

2018-ci ilin birinci yarısında rayon üzrə məhsul buraxılışının ümumi hecmi 2017-ci ilin müvafiq dövrünə nisbətən azalmışının əsas payı sənaye və tikinti sahələrinə düşür.

Məhsulun 11092,7 min manatı kənd təsərrüfatında, 1938,4 min manatı tikintidə, 1077,4 min manatı sənayedə, 57,2 min manatı informasiya və rabitə sahələrində, 14,1 min manatı isə nəqliyyat və anbar təsərrüfatı sahələrində olmuşdur.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı sənayedə 52,7 faiz, tikintidə 37,8 faiz, nəqliyyat və anbar təsərrüfatında 4,7 faiz azalmış, informasiya və rabitədə 15,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatında 13,4 faiz artmışdır.

Ərazisi və əhalisi. Cəbrayıllı rayonunun ərazisi 1,05 min kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat kilometrə 76 nəfər təşkil edir.

2018-ci ilin 1-i iyul vəziyyətinə rayonun əhalisi 80,4 min nəfər olmuş (o, cümlədən şəhər yeri 13,2 min nəfər, kənd yeri 67,2 min nəfər) və 2018-ci ilin əvvəlindən 454 nəfər, yaxud 0,6 faiz artmışdır. Rayon əhalisinin ümumi sayından 49,1 faizini kişilər (39,5 min nəfər), 50,9 faizini qadınlar (40,9 min nəfər) təşkil edir. Əhalinin 22,6 faizi 0-14 yaşda (18,3 min nəfər), 71,6 faizi 15-64 yaşda (57,5 min nəfər), 5,8 faizi (4,6 min nəfər) 65 və yuxarı yaşda olanlardır. Əhalinin 27,0 faizini (21,7 min nəfər) 14-29 yaşda olan yeniyetmələr və gənclər təşkil edir.

2018-ci ilin yanvar-iyun aylarında Cəbrayıllı rayonunda 503 doğulan, 186 nəfər ölen qeydə alınmış-

dır. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə hesabı ilə doğulanların sayı 0,7 faiz azalmışdır. İlin əvvəlindən ölenlerin sayı 186 nəfər olmuşdur. 2017-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə ölenlerin sayı təqribən eyni olmuşdur.

2018-ci ilin yanvar-iyun aylarında rayonda 163 nikah bağlanmış və 47 boşanma faktı qeydə alınmışdır. Əhalinin hər min nəfərinə hesabı ilə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı sabit qalmış, boşanma faktalarının sayı 0,1 faiz azalmışdır.

2018-ci ilin yanvar-iyun aylarında 162 nəfər rayon ərazisine daimi yaşamaq üçün gəlmiş, 25 nəfər isə qeydiyyatdan çıxıb getmişdir. Rayon üzrə migrasiyanın müsbət saldosu 137 nəfər olmuşdur.

Əmək. İşləyen və işsiz əhalinin əhatə edən iqtisadi feal və iqtisadi qeyri-feal əhalisi Cəbrayıllı rayonunda 01 iyul 2018-ci il tarixə 55796 nəfər olmuş, 15 və yuxarı yaşda olan əmək qabiliyyəti rayon əhalisinin 62,4 faizini təşkil etmişdir. İqtisadi feal əhalinin tərkibində məşğul olanların xüsusi çekisi 94,8 faiz olmuşdur.

Yeni iş yerləri. 2018-ci ilin yanvar-iyun aylarında rayonda 96 vəhdi yeni iş yeri açılmışdır ki, onlardan hamısı daimi yeni iş yeri olmuşdur. Açılan yeni iş yerlərindən 19 vəhdi mövcud müəssisə və təşkilatların, 33 vəhdi yeni açılmış müəssisə və təşkilatların, 44 vəhdi isə fiziki şəxslərin payına düşür.

2018-ci ilin yanvar-iyun aylarında rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 327,9 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövründə isə orta aylıq əmək haqqı 224,9 manat təşkil etmişdir. Orta aylıq əmək haqqı ötən ilin altı ayı ilə müqayisədə 45,8 faiz artmışdır.

Sənaye. Cəbrayıllı rayonu üzrə

2018-ci ilin yanvar-iyun aylarında mövcud olan 4 sənaye müəssisəsi fealiyyət göstərmişdir. Cəbrayıllı rayon kənd içməli su təchizatı müəssisəsi, Cəbrayıllı Rayon Paylayıcı Elektrik şəbəkəsi, Cəbrayıllı rayon təsərrüfat hesablı Araz istehsal və təlim kombinasi və Cəbrayıllı rayonu Kommunal Təsərrüfatı fəaliyyət göstərir.

2018-ci ilin yanvar-iyun aylarında istehsal olunmuş mallar, yerine yetirilmiş iş və xidmətlər 1077,4 min manat olmuşdur. Ötən ilin müvafiq dövründə bu göstərici 2277,1 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsal olunmuş mallar, yerine yetirilmiş iş və xidmətlər 1199,7 min manat və ya 52,7 faiz azalmışdır.

Sənaye fealiyyəti ilə meşğul olan müəssisələr üzrə 2018-ci ilin yanvar-iyun aylarında hesablanmış əmək haqqı fondu 265,5 min manat olmuşdur. Ötən ilin müvafiq dövründə bu göstərici 244,7 min manat olmuşdur. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 108,5 faiz deməkdir.

Bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 2018-ci ilin yanvar-iyun aylarında 271,2 manat, ötən ilin müvafiq dövründə bu göstərici 280,6 manat olmuşdur. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 96,6 faiz deməkdir.

Əsaslı tikinti və investisiya. Rayon üzrə tikinti təşkilatlarının 2018-ci ilin yanvar-iyun aylarında öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin dəyəri 1938,4 min manat olmuşdur. Xərclərin hamısı cari temira çəkilmişdir.

Tikinti təşkilatlarında hesabat

dövrünə işçilərin sayı 96 nəfər olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 101,5 faiz deməkdir. Onlara 184,3 min manat əmək haqqı hesablanmışdır. Bir işçiyə düşən orta aylıq əmək haqqı 334,5 manat olmuşdur. Ötən ilin müvafiq dövründə isə tikinti təşkilatlarında 95 nəfər çalışmış, onlara 90,3 min manat əmək haqqı hesablanmışdır. Bir işçiyə düşən orta aylıq əmək haqqı 252,2 manat olmuşdur. Bu rəqəmləri müqayisə etsək görərik ki, baxılan dövrde bir işçiyə düşən orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrüne nisbətən 132,6 faiz təşkil edir.

Kənd təsərrüfatı. Cəbrayıllı rayonu üzrə 2017-ci ilde kənd təsərrüfatı məhsullarının istehsalı 4031,2 hektar əkin sahəsindən götürülmüşdürse, 2018-ci ilin kənd təsərrüfatı məhsullarının istehsalı isə 4113,3 hektar əkin sahəsindən gözlənilir. Bu əkin sahələri ailə kəndli təsərrüfatlarının payına düşür.

Əkin sahələrinin 2500 hektarından buğda, 470 hektarı arpa, 43 hektarından dən üçün qarğıdalı, 13,5 hektarından şəker çuqundur, 30 hektarından kartof, 62,5 hektarından tərəvəz, 4,3 hektarından bostan, 58 hektarından cari ilin çoxillik otları, 927 hektarından keçmiş illərin çoxillik ot bitkiləri, 5 hektarından isə birillik ot-sorqo sahəsi təşkil edir.

01 iyul 2018-ci il tarixən əkin altında olan sahələrdən 9752 ton dənli (o cümlədən 8375 ton bugda, 1377 ton arpa), 515 ton kartof, 113 ton tərəvəz istehsal olun-

Taxıl biçini barədə

Cəbrayıllı rayonu üzrə dənli və dənli paxaklı bitkilərin biçini tam başa çatmışdır. 2018-ci il iyul ayının 15-nə olan məlumatə əsasən payızlıq və yazılıq dənli və dənli paxaklı bitkilər üzrə biçilmiş 2970 hektar sahədən 9752 ton məhsul yığılmışdır. Toplanmış məhsulun 8375 tonunu və ya 85,9 faizini bugda, 1377 tonunu və ya 14,1 faizini isə arpa təşkil etmişdir. Buğdanın məhsuldarlığı 33,5 sentnere, arpanın məhsuldarlığı isə 29,3 sentnere bərabər olmuşdur.

Sahib Süleymanov,
Cəbrayıllı Rayon
Statistika İdarəsinin rəisi



İsmayıllı İmanzadə
şair, Azərbaycan Yazarları
Birliyi Mingəçevir
bölməsinin rəhbəri

Halal kişilərin belindən gəlib, Təmtəmiz qanlıdır Cəbrayillilər...

Vücudunda tərtəmiz
turk qanı dövr eləyən hər
bir soydaşımız kimi, bizim
Cəbrayıl camaati da za-
man-zaman dünyaya göz
açıqları ata ocaqlarına
bağlı insanlar olub.

Bizim qəlbimizdə Xudafərin
köpülərindən, Diri, Tey, Tumasata,
Ağoğlan, Ziyarat... dağlarından,
Gəyən, Topcaq çöllərindən,
ulu yaşayış məskənlərimizdən,-
bir sözlə, Cəbrayılın her qarış torpağından başlayan Vətən, Qara-
bağın, Şirvanın, Milin-Muğanın,
Naxçıvanın, Gəncənin, Qazaxın,
Şəkinin, Lənkəranın... timsalında
böyük təbəvləşib.

Bir çoxları kimi mənim də xeyrən qələm dostum olan rəhmətlik Fərman Kərimzadə deyirdi ki,
ata-anasını sevdiyinə görə adama "sağ ol" demezler. Yeni övladın
borcu valideynlərinə sevgi-əhti-
ram hissi bəsləmekle ifadə olun-
malıdır. Bu meyarla yanaşıldıqda,
son iyirmi beş ildən bəri yurd ni-
sgiliylə yaşayan bizim Cəbrayıl
camaatının nə vaxtsa təzədən
doğma el-obaya qayıdaraq, ölen-
də də o ulu məkandakı torpağa
qarışmaq istəkləri həmişə olduğu
kimi indi də təze-tərdir.

Ancaq öten illər ərzində bu is-
təyə qovuşmadan qəriblikdə dün-
yalarını dəyişən minlərlə həmyer-
limiz var ki, onların nigaran ruhla-
rı Cəbrayila-bütövlükde Qarabağa
qayıdacağıımız günlər kimi bizi
şəhidlərimizin qanları cılınen yurd
yerlərimiz səsləyəcəkdir.

Doğulub boy-a-başa çatdığını,
uzun illərdən bəri yalnız yuxularımda
vüsalına qovuşduğum Cəbrayılın işgəl günü ərefəsində illər
öncəsi yurd savaşında şəhidliyin
İmam Hüseyn zirvəsinə ucalan
ərənlerimizə və sonrakı vaxtlarda
ölkəmizin ayrı-ayrı bölgələrində
dunyaşdan köçənlərimizə ulu Tan-
rıdan rəhmət dileyir, doğma ata

elimizə qayıtmadıq namine ümidi-
lərini öleziməye qoymayan həmyet-
lilərimə isə: - İnsallah, könül pay-
taxtimız Cəbrayılın tacı olan Xan
Çınarın dövrəsində təzədən gö-
rüşənədək, - deyirəm. Allah aman-
nında...

P. S. Elə bu istəklə də ata eli-
mizə övlad sevgisiyle qələmə al-
diğim iki şeirimi diqqətinizə təq-
dim edirəm.

CƏBRAYILLILAR

Cocuq Mərcanlıdır bərəsi-bəndi,
Səsledim, Xan Çınar dil açdı, dindi.
Hacı Qaraməndi, Xudafərində -
Araz ünvanlıdır Cəbrayillilər.

Qumlaq, Süleymanlı səsli-soraqlı,
Soltanlı dastandır, - min bir varaqlı.
Həm Quyçaq, Dağtumas, Balyand, İsxadı -
Həm Mirzəcanlıdır Cəbrayillilər.

Qeyretli oğuldu, vəfali yardı,
Diridə çıxəkdi, Sirikdə qardı.
Hər biri ya Kazım, ya da Şikardı -
Şərfli-şanlıdır Cəbrayillilər.

Dədə Qurbanının elindən gəlib,
Gəyənin yovşanlı çölündən gəlib.
Halal kişilərin belindən gəlib -
Təmtəmiz qanlıdır Cəbrayillilər.

Aran təbəssümlü, dağ ürəkli dir,
Allah adamıdır-saf diləkli dir.
Elə əzel gündən duz-cörəklidir -
Çox istiqanlıdır Cəbrayillilər.

İsmayıllı deyir şirinimdi-acımdı,
Könül sarayımda sənət tacımı.
Atamı-anamı, qardaş-bacımı -
Böyük Mərcanlıdır Cəbrayillilər!

29.06.2018

OKTAY HƏZİYEVƏ MƏKTUB

Salam, nə var-nə yox, başına dönüm,
Kaş bir də yanına düşəydi yonum.
Bilmirəm heç nece danışib-dinim,
Elə bil kəsiblər dilimi, Oktay!

Bir dünyam var idı, - aranlı-dağlı,
Gəzirəm hey onu əliçiraqlı...
Axşamı-sabahım zəfər soraqlı,
Haqdan üzəməmişəm elimi, Oktay!

Sənin hər addimin təzədi-tərdi,
Varlığın bir ağır elə sıperdi.
Cocuq Mərcanlıda əkdi, - göyərdi,
Solan çıçəyimi-gülümü, Oktay!

Ayları, illəri uc-aca düydük,
Lələdə düşmənin qəddini eydik.
Kaş bir də yazağrı gedib gəzəydik
Gəyəndə yovşanlı çölümü, Oktay!

Tanrıının hər sınağı bir aynadır,
Yurd nisgili sebrimizi qaynadır...
İyirmi beş ildir ki, yellər oynadır
Sənən ocağımda külümü, Oktay!..

Nə bəndim-bərəm var, nə açıq qapım,
Yetər, qoy gurlasın tūfəngim, topum.
Qəddimi dikəldib təzədən tapım
Bir vaxt itirdiyim elimi, Oktay!

Sərhədçi lərə görüş



18 avqust ölkəmizdə Sərhədçilər günüdür. Bu münasibətlə rayonumuzun Mədəniyyət Evinin kollektivi "N" sayılı hərbi hissədə sərhədçilərlə görüşmüş, maraqlı konsert programı ilə çıxış etmişdir.

Görüş zamanı vətənpərvərlik ruhlu şeirlər səsləndirilmiş, mahnilər ifa olunmuşdur.

Herbi hissənin komandanlığı göstərilən diqqətə görə Mədəniyyət Evinin kollektivin öz minnətdarlığını bildirmişdir.

Sonda xatirə şəkli çekilmişdir.

"Xudafərin"



ŞAKİR ƏLİFOĞLU

Albalıyev Şakir Əlif oğlu 25 aprel 1969-cu ildə Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olub.

1989-1995-ci illərdə BDU-nun filologiya fakültəsində təhsil alıb.

1993-cü ildən məcburi köçküni kimi Saatlı rayonunun Azadkənd kənd orta məktəbində müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib.

2004-cü ildən AMEA-nın Folklor İnstitutunda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində işləyir. 2006-ci ildə "Azərbaycan məşət nağıllarında şah obrası" mövzusunda doktorluq işi üzrə işləyir.

HƏYAT SİZİF ƏZABI

Bu dünya

Tanrıının insanlara

Ömür adlı Sizif əzabi.

Var-gəl et,

Mübarizə içinde yaşa;

Aranı dağa daşı,

dağı Arana -

Çək dünyaya

hesabsız haqq-hesabı,

röya-xülya!

Daşıya bilməzsən

Yer üzündən torpağı-daşı,

bu daşınmaz əmlakı.

Pozulmaz dünyanın

bu ilahi nizami.

Dəyişə bilməzsən

Zamanın gözündə

Zərrəcə kainatı.

Səksən, doxsan,

Onsuz da

bir gün yoxsan,

ey insan!

Arzu da sonsuzdu.

Bu dünyaya cəngə çıx,

Əngə çıx,

ha kəs, ha yix.

Ay tərs, inan,

Xeyri yox.

özün soruş,

al cavabı;

Bu dünyən o dünyaya

yol azdi,

arada ömür uduzdu.

Dünya boyda insan ömrü

enış, yoxus.

Əlləş, vuruş.

Vəzifə pilləsi -

ürəkə qalk,

Ölüm təlesi -

həvəssiz düş.

Bax belə

Açıl-örtül

Ömür kitabı.

Ötənlərə

yanıb-tökül:

həyat Sizif əzabi!

*** *** ***

Dərdi sinesində meydan olan,

Dərd əlindən havalanın

aqlı xalqım

Öz dərdini sazda çaldı:

"Dilqəmi" -

könül qəmi, dil qəmi;

ovundurdu musiqiyə el qəmi.

Dərd üstündən dərd geləndə

Çalındı "Yanıq Kərəmi",

Saz-balaban

bu yangıya tutdu dəmi,

oxşandı elin matəmi.

Dərd üstüne dərd geləndə

Qan beynində oynadı,

Qol götürüb dərd əlindən.

Havalanda - oynadı

aqıl xalqım.

Çal, aşiq, yandırı-yandırı,

Dərdi qandırı-qandırı:

Çal bir "Yanıq Kərəmi" -

Dərd əlindən havalanın

qol götürüb oynamağım

gəlibdi.

Dəli Kür tək öz məramdan

Kükreməyim, çıxmığım gəlibdi.

Səmtimi, yönümü yuxmağım,

Selləniben hey axmağım -

çağlamağım gəlibdi.

Bəndi-bərəni aşib

Düzəngahlar ağuşunda

Sel tək sərəm

çığnamağım gəlibdi.

"Qoy mənə Kür desinlər,

kürdən də kür desinlər"

Dedilər elə...

Xasiyyəti tündəm-kürəm,

Kürənirəm, daşlanıram.

Kürəm - dəliqənləyim;

Adım Kür, ləqəbim Kür -

Kürdən də kür -

Dəli Kürəm.

Dərd içimdə bürəm-bürəm.


Dərdlərimlə şahə qalxıb



Tələbə adınız mübarək!



Səma Albaliyevan 641 balla Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Mühasibat učotu və audit fakültəsinə qəbul olması münasibətə atası Səyyad, anası Dilrubə, qardaşı Rəvan, nənesi Zemfira təbrik edir, tələbə adını uğurla daşımاسını, gələcəyin layiqli mütəxəssisi olmasını arzulayırlar. Təbrikə Şakir müəllim də qoşular.



Aqşin Əzizov 623 balla Azərbaycan Diplomatik Akademiyasının hüquq fakültəsinə, bacısı Şəhlanı ise 545 balla Azərbaycan Dillər Universitetinin filologiya fakültəsinə ingilis dili ixtisası üzrə qəbul olması münasibətə atası Qənbər, anası İlhamə, nənesi Gülxanım təbrik edir, tələbə adını uğurla daşımalarını, gələcəyin layiqli mütəxəssisi olmalarını arzulayırlar. Təbrikə Şakir müəllim də qoşular.



Fəxriyyə Şirinovanı Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olması münasibətə atası Yaqub, anası Azadə, bacısı Şükriyyə, qardaşı Əli təbrik edir, tələbə adını uğurla daşımاسını, gələcəyin layiqli mütəxəssisi olmasını arzulayırlar. Təbrikə Şakir müəllim də qoşular.



Fəhmin İsayevi 633 balla Azərbaycan Polis Akademiyasına, bacısı Güllüni ise Bakı Koperasiya Universitetinin Bank işi fakültəsinə qəbul olması münasibətə ataları Umid, anaları Tahire, babaları Uğur, Qulu, nənesi Südabə təbrik edir, tələbə adını uğurla daşımalarını, gələcəyin layiqli mütəxəssisi olmalarını arzulayırlar. Təbrikə Şakir müəllim də qoşular.



Fətəh İmanzadəni 502 balla Azərbaycan Dövlət İqtisadiyyat Universitetine qəbul olması münasibətə atası Nicat, anası Raifa, bacıları Ruhriyə ve Valide, babaları Hacı Ramiz və Əyyub müəllim, nənələri Valide müəllime və Nuridə müəllime, əmisi Rəşad, əmisi oğlu Məhəmmədəli, əmisi qızları İncixinəm, Xədicə, Süleyə, dayısı Elxan təbrik edir, tələbə adını uğurla daşımalarını, gələcəyin layiqli mütəxəssisi olmalarını arzulayırlar. Təbrikə Şakir müəllim də qoşular.

Bir gözəl ana gördüm...



Lerikdən Bakıya jurnalist dostum Fariz Çobanoğlunun övladının toyuna gəlmişdim. Toydan çıxandan sonra vaxtsız olduğundan gecələmək üçün Şakir müəllim məni Bine qəsəbesində yaşayış qohumlarımıqıl getməyə qoymadı. Dedi ki, artıq Bineyə getmək geddir, gedək Saraya, gecəni bizdə qal, sabah da qohumlarını yoxlaşmaq, görüşmək istəsən, yənə gedərsən. Razılışdım. Getdik.

Bizi evdə Şakir müəllimin anası Qərənfil xala çox mehribanlıqla qarşılıdı. Elə bildim öz doğma anamdır. Baxmayaraq ki, anamı xeyli vaxtdır ki, itirmişəm. Men öz anamda görmüşdüm bu cür istiqanlılığı, doğmaliyi, qayğıkeşiliyi, yanımcınlı olmağı. Men öz anamı

(Əvvəli səh. 4-də)

Həm K. Vəliyev, həm də R. Mirkişiyevin dəstəsi və mən xoşbəxtlikdən bir-birimizi görə bilirdik. Bu, yenidən başlanacaq döyüşdə bize kömək idi. Özümüzə istehkam düzəldirdik ki, düşmənə qeyri-bərabər döyüşdə axıra qədər davam gətire bilək. Gündüz saat 15-dək çox ağır və həyəcanlı dəqiqələr yaşadıq. Ermənilər Daşbaşından rayon mərkəzine iriçəpli pulemyotlardan atəş açırdılar. Nəhayət, döyüşə qoşulmuş Cəbrayıl polisinin, hərbi hissə əsgərlərinin, habelə Qubadlıdan köməyə gəlmış polis və hərbçilərin həyata keçirdikləri birgə döyüş əməliyyatları uğurla neticələndi. Düşmən tərəf Daşbaşında 23 nəfər canlı qüvvə itirək geri çəkildi. Onu da qeyd edim ki, həmin döyüşlərde bizim hərbi hissədən xeyli itki oldu. Axşama yaxın Daşbaşında postumuzu bərpa etdik.

Rayon mərkəzinə qayıdarkən bir xəber məni şoka saldı. Bu, nə deməkdir? Rayonun bütün bölgə-

Ağsaqqallıq onun təbiətindədir

lərinə xüsusi maşınlar gedərək kəndləre şayə yaymışdlar ki, bəs polis rəisi qaçıb. Şöbənin növbətçi hissəsində Azər Bünyadov mənə bildirdi ki, DİN-in rehbərliyi və növbətçi hissəsi 10 dəfə zəng edib səni soruşublar, deyirlər ki, nazirliyə məlumat çatdırıblar ki, guya rəis rayonundan qaçıb. Bizim növbətçi onlara izah edib ki, rəis döyüşdərək bütün deyilənlər yalandır, şayidir. Mən özüm de nazirliklə telefon əlaqəsinə girib veziyəti məruze etdim, rayonun çox ağır döyüş şəraitində olduğunu çatdırırdım. İndi baxın: rayonun təslim olmağını görmək istəyən ayrı-ayrı bədnam qüvvələr əhalini ruhdan salmaq üçün nələr etmir, hansı oyunlardan çıxmırlılar. Hətta polis şöbəsinin rəisi haqqında bu cür şayiələr yayıldır. Pozuculuq fealiyyəti, təxribatlar tək bununla bitmedi. Bir-birinin ardınca müxtəlif məzmun-

larda təxribat xarakterli addımlar atılırdı. Bumlardan bir neçəsinin üstünü açmaq mümkün oldu. Bu ərəfələrdə fişəng atıb əhalini təşvişə salanlar tərefimizdən müəyyən-ləşdirildi. Bir çoxu həbs edildi. "Erəneni tankları üstümüze gəlir, qəçin!" deyib əhalini qorxuya salanlar, Gəncə şəhərindən guya əhalini köçürmek üçün rayona göndərilmiş və ayrı-ayrı kəndlərə doldurulmuş 80-dən çox yük maşını aşkar edilib tutuldu. Yoxlamağa apardıq. Bu işin dövlət seviyyəsində olmadığını aydınlaşdırıldıq. Təcili surətde həmin maşınlar rayon ərazisində çıxarıldılar".

Mənəcə, buradan Vaqif Mehərrəmovun həyatdakı canlı obrazı çox aydın görünür.

Tanrı sizin kimi ağsaqqalları başımızın üstündən əskik eləməsin, Vaqif müəllim!

ƏLİFOĞLU

Baş redaktor:
Şakir Əlif oğlu
ALBALIYEV

Qəzet Ədliyyə Nazirliyində qeydə alınıb.
H/h:55233080000
kod: 200888
VÖEN: 9900003611
M/h: 013010001031
Kapitalbankın Cəbrayıl filialı
VÖEN: 8200035441
Ünvan: AZ 1073, Bakı şəh.,
Mətbuat prospekti, 529-cu məhəllə
"Azərbaycan" nəşriyyatı.
Telefon: (051) 441-15-82

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə biler.

Materiallardakı faktların doğruluğuna müəlliflər cavabdehdir.

Olyazmalar geri qaytarılmır.

Qəzet "Açıq Səma" qəzetinin kompüter mərkəzində yığılib, səhifələnib və "Azərbaycan" nəşriyyatında çap edilib.
albaliyevshakir@rambler.ru
Sifariş №: 2540
Tiraj: 1000

BİR ŞƏHİD ANASI KÖCDÜ DÜNYADAN...



Suqra Əmirqulu qızı Məstəliyeva 1941-ci ildə Cəbrayıl rayonunun Büyük Mercanlı kəndində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra həmkəndisi Cəmil müəllimlə ailə həyatı qurmuş və bu izdivacdan dünyaya yeddi uşaq - üç oğlan, dörd qız gəlmişdi. Çoxuşaqlı evdar xanım kimi ömrü boyu ovladlarının təlim-təbiyəsi ilə məşğul olmuş, onların cəmiyyətdə özlərini təsdiq etmələrinə çalışmışdı.

Sonbəşik ovladı Müslüm İmanov 15 avqust 1993-cü ildə Daşbaşı postunda erməni faşistlərinə qarşı gedən amansız gecə döyüşündə olmuşdu. Bundan bir həftə sonra doğumda didərgin düşmüş, ailəlikcə Bakı şəhərində məskunlaşmışdır. Şəhid oğlunun məzarına eli çatmayıan Suqra ana hər cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edər, üzünü Cəbrayıl tərəf tutub ağı-bayati deməklə az da olsa təskinlik tapmağa çalışardı. Şair-publisist Yaqub Məğrurun "Ölüm dağı-Daşbaşı" adlı sənəddi əsərində Müslüm Cəmil oğlu İmanovun da tale yolu yetərince öz əksini tapmışdı. Suqra ana əlinin altında saxladığı bu kitabı qoynuna sıxaraq ezipləyər, özünü bu yolla az da olsa ovundurmağa çalışardı.

Övlad itkisi və yurd həsrəti ilə ağır xəstəliyə düşərək olan Suqra Məstəliyeva 2018-ci ilin 14 iyununda axşam saatlarında Bakı şəhəri Səbəyel rayonunun Badamdar qəsəbesində bir qərib kimi dünya ilə vidiyaladı...

Allah sənə rəhmət eləsin, məzarın nurla dolsun, şəhid anası!

"XUDAFƏRİN"

Cəbrayıl RİH, YAP rayon təşkilatı və "Xudafərin" qəzeti

Məstəliyeva Suqra Əmirqulu qızı, Musayeva Roza Həsən qızı, Məhərrəmov Məhəmməd Abdurəhim oğlu, Aliyev Mahir Yaşar oğlu, Məmmədov Kərim Həsən oğlu, Məmmədzadə Nuray Cavid, İbrahimov Qismət İzzət oğlu, Haxverdiyev İsa Xudayar oğlu, Abbasova Növrəsta Qara qızı, Quliyev Sahib İmamqulu oğlu, Ağayev Cəbrayıl Şəmsəddin oğlu, Bəyməmmədov Xalid Məhəmmədbəğli oğlu, Əliyev Əbülfət Şahmar oğlu, Şirinov Əlif Məhəmməd oğlu, Quliyev Məhəmməd Abdulxan oğlu, Veliyev İsmayıllı Şirin oğlu, İbrahimova Sənubər Telman qızı, Eyyazov Xəzər Hümbət oğlu, Qarayev Zəkarya Seydəli oğlu, Əhmədov İbrahim Məhəmməd oğlu, Hüseynova Zümrüd Fərhad qızı, Əbilova Fatma Murtuza qızı, Məmmədova Səkinə Həmzə qızı, Əliyev Tahir Məmməd oğlu, Mehdiyev Elman Salman oğlu, Babalyev Zülfəli Balay oğlu, Cəfərova Lətifə Şirxan qızı, Məmmədov Məseyib Dövlət oğlu, Niftliyev Şahsuvar Bəyış oğlu, Rəfiyev Elxan İbrahim oğlu, Məmmədova Zenfira Muxəmməd qızının vəfatlarından kədərləndiklərini bildirir və ailə üzvlərinə dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!